

YIĞIM

Müntəzəm yığım vərdisi necə yaradılır?

- ✓ Maaş günü heç bir xərc çəkmədən gəlirin **10-20%-ni** birbaşa yığma ayırın.
- ✓ Bank tətbiqindən hər ay təyin olunmuş tarixdə əmanət hesabına avtomatik köçürmə əmri qurun.
- ✓ Böyük məbləğlərlə başlamaq çətindir, simvolik məbləğlərlə başlayın.

Əsas məqsəd vərdisi qazanmaqdır.



Gəliriniz azalarsa nə etməlisiniz?

EHTİYAQLAR	İSTƏKLƏR
Mənzil	Restoran
Qida	Səyahət
Kommunal	Geyim
Nəqliyyat	Əyləncə
Tibbi xidmət	Bahalı əşyalar

- ✓ Yalnız kritik **ehtiyacları** (qida, dərman) saxlayın, **istəkləri** (əyləncə, restoran) tam dayandırın.
- ✓ Öncədən yığdığınız 3-6 aylıq təhlükəsizlik yastığından yalnız ən zəruri hallar üçün istifadə edin.
- ✓ Kredit öhdəliyiniz varsa, gecikməyə düşməmək üçün dərhal bankla ödəniş qrafikinizi müzakirə edin.
- ✓ Fərdi bacarıqlarınızı (ustalıq, dərzilik və s.) xidmət kimi təklif edərək əlavə qazanc yaradın.

Əmanət hesablarının faydası

Pulu evdə nağd şəkildə saxlamaq vizual olaraq təhlükəsiz görünə bilər, əslində real dəyərini hər gün itirməsi deməkdir. Maliyyə qurumlarının təqdim etdiyi əmanət hesabları yığımlarınızı bir neçə istiqamətdə daha dəyərli edir:

Faiz gəliri pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinin qarşısını alır.

Qazanılan faizlər əsas məbləğə əlavə olunur və növbəti ay daha böyük məbləğdən faiz hesablanır.

Müddətli hesab, pulu vaxtından əvvəl xərcləmək istəyindən sizi hüquqi olaraq qoruyur.

Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rolu

ADIF-in əsas missiyası bank sektorunun maliyyə sabitliyini təmin etmək və əmanətçilərin hüquqlarını qorumaqdır. Hər hansı bir iştirakçı bank müflis elan olunduqda və ya lisenziyası ləğv edildikdə, ADIF qanunla müəyyən olunmuş limitlər daxilində vətəndaşların pullarını birbaşa dövlət zəmanəti ilə onlara geri qaytarır.

Hansı əmanətlər sığortalanır və şərtləri nələrdir?

Fiziki şəxslərin limitləri	Bir bankda fiziki şəxsin qorunan əmanəti üzrə kompensasiya maksimum 100 000 manat təşkil edir.
Sahibkarlıq hesabı limiti	Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabındakı vəsaitlər maksimum 20 000 manat həcmində sığortalanır.
Notarius depozitləri	Notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər tam məbləğdə (limitsiz) sığortalanır.
Valyuta növləri	Həm milli valyutada (AZN), həm də xarici valyutada (USD, EUR) yerləşdirilən vəsaitlər qorunur. Xarici valyutadakı əmanətlər sığorta hadisəsi baş verdiyi günün rəsmi məzənnəsi ilə manat ekvivalentində ödənilir.
Hesab kateqoriyaları	Banklardakı müddətli depozitlərlə yanaşı, fiziki şəxslərin cari hesabları və debet/maaş kartı hesablarındakı qalıq vəsaitlər də sığorta tərkibinə daxildir.

Əmanətin sığortalanması üçün onun illik faiz dərəcəsi ADIF-in rəsmi yuxarı həddini keçməməlidir:

Milli valyutada (AZN):
maksimum **12%**

Xarici valyutada (USD/EUR):
maksimum **2.5%**

Bizimlə öyrən, idarə et, qazan!